

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 013 (5244) 25 yanvar 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanla əməkdaşlığa maraqlı olan dövlət və şirkətlərin sayı hər gün artır

Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərin sayı və əhəmiyyəti, bir daha isbatlayır ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir



3

Minimum əməkhaqqının artımı təqribən 146 min nəfərə şamil olunacaq



5

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq



8

İqtisadiyyat Nazirliyi: 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin edilib



25 yanvar 2017-ci il

Azərbaycanla əməkdaşlığa maraqlı olan dövlət və şirkətlərin sayı hər gün artır

Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərin sayı və əhəmiyyəti, bir daha isbatlayır ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir



Məlum olduğu kimi, Davosda Dünya İqtisadi Forumunun 47-ci ənənəvi illik toplantısı keçirilib. Dünyanın aparıcı siyasətçilərinin, iş adamlarının, top-menecer və ekspertlərinin iştirak etdiyi forum "Bacarıqlı və məsuliyyətli liderlik" şüarı altında keçirilib. Həmçinin, Davos 50-dən çox dövlət və hökumət başçısını, habelə, aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul etdi.

Qeyd edək ki, qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Ənənəvi forum İsveçrənin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb. Bundan əlavə, DİF müxtəlif ölkələrdə ənənəvi regional və milli zirvə görüşləri təşkil edir. Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. Bakı Forumu "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda həsr edilib.

Global vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılması DİF-in başlıca məqsədi elan edilib. Buna görə də, forum global inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir.

Xatırladaq ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə müxtəlif ölkələri

təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçıları, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoq və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdi. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələri ilə görüşlər keçirdi və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev Davosda səfəri çərçivəsində Avropa Yeni-dənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, McKinsey şirkətinin global idarəedici tərəfdaşı Dominik Barton, "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe, "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod, İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythard, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel, Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkətinin direktoru Şamşir Vayalil, "LafargeHolcim" şirkətlər qrupunun rəhbəri Erik Olsen, CISCO şirkətinin icraçı sədri Con Çambers, "Palantir Technologies" şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp, Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Fali, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov, "Statoil" şirkətinin baş icraçı direktoru Eldar Saetre, Ukrayna prezidenti Petro Porşenko, İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani, "Microsoft" şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley və digərlərlə görüşüb, həmçinin, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbulda və "İpək Yolu" sərəməsi" adlı interaktiv iclasında iştirak edib.

Bir sözlə, bu qədər səmərəli görüşlərin keçirilməsi, elbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Məhz forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda bu qədər görüşlər keçirməsi və səsiyalarda iştirak etməsi Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir.

Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dünyanın iri investorlarının diqqətini cəlb etməkdədir. Azərbaycanın bu cür üstünlükləri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reyting təşkilatlarının hesabatlarından da görüldüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edil-

Rəsmi xronika

Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhəlisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətərimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüduqlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu gündək tapmamışdır.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın tərribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbul edilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir. Geniş vüsət almış "Xocalıya ədalət" kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır. Sərəncamda əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirilməsini təmin edəcək.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhəlinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülməli işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

məsi təqdir olunan başlıca elementlərdəndir. Çünki Prezident İlham Əliyev biznes mühitini təkmilləşdirmək, iqtisadi diversifikasiyaya şərait yaratmaq və məşğulluğu artırmaq məqsədilə hələ 30 aprel 2007-ci ildə Sərəncam imzalayaraq, müvafiq dövlət qurumlarına zəruri addımların atılması üçün tapşırıqlar vermişdi. Əsas məqsəd biznesin qeydiyyatı sistemini yaxşılaşdırmaq və sahibkarlıq bölməsində fəaliyyət üçün tələb olunan prosedurları sadələşdirməkdən ibarət idi. Bundan sonra hökumət islahatların aparılması üçün strateji istiqamətləri müəyyənləşdirdi, diversifikasiya və davamlılığa əsaslanan tədbirlər görüldü. Qısa müddətdə müəssisələrin qeydiyyatının aparılması, lisenziyalaşdırma və icazələr sisteminin, vergi sənədlərinin təqdim olunması, əmlakın qeydiyyatı, kreditdən istifadə, işçi qüvvəsinin və investorların müdafiəsi sahələrində təkmilləşdirmələr həyata keçirildi. Məhz ötən müddət ərzində Milli Məclisdə müxtəlif qanunların qəbul edilməsi və hökumət

tərəfindən qərarların verilməsi biznes mühitini daha da şəffaflaşdırdı. Bu sektora yatırılan sərmayələr isə ildən-ildə artmağa başladı. Prezident İlham Əliyev "Mən bütün sahibkarları əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımını göstərəcək. Onların sərmayələri ölkənin bütün güşələrində etibarlı müdafiə olunacaq" deyərək, biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət göstərdiyinə işarə etdi.

Eyni zamanda, ölkəmizdə sahibkarlıq sektoruna, biznes mühitinə bütün şərait yaradılıb. Elə son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə milyonlarla manat kreditin verilməsi göstərir ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir. Məhz bu göstərilən səbəblərdəndir ki, Azərbaycan investisiya yatırılma baxımından dünyanın ən iri şirkətlərinin diqqətini cəlb edir.

Minimum əməkhaqqının artımı təqribən 146 min nəfərə şamil olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür. AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd olunan Sərəncamlarla əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb.

S.Müslümov bildirib ki, ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində ölkənin hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub. Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə də dövlət başçısının məqsədyönlü islahatları Azərbaycanın belə bir vəziyyətdən uğurla çıxmasını, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artım əldə olunmasına imkan verib: "Xüsusilə də belə şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanıldı. Prezident İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək Fərman və Sərəncamla, ümumilikdə, 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin edildi. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldildi. Sosial iqtisadi tədbirlər sosial rifah göstəricilərinin yüksəlməkdə davam etməsi, o cümlədən əməkhaqlarının 7 faiz, pensiyaların 8 faiz artımı ilə müşahidə olundu".

Nazir vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev "2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır", - deyərək bəyan edib. "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" və



"Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncamlar da bu məqsədlə atılan addımlar sırasındadır: "2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yeni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ildə artırılması təmin olunur. 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən artıq 11 Sərəncam imzalanıb və həmin Sərəncamlar nəticəsində pensiyalarda mütəmadi artımlar edilib. "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur".

S.Müslümov qeyd edib ki, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi təmin etməlidir: "Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Möhtərəm dövlət başçımızın "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncamına əsasən, sığortalanımlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə, pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaqdır".

Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitalarının indeksləşdirilmə ilə artımının avtomatlaşdırılmış qaydada icra ediləcəyini bildiren S.Müslümov vurğulayıb ki, növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı işlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin edəcək".

Nazir onu da bildirib ki, Azərbaycanda əmək pensiyaçıların sayı ötən il 16,1 min nəfər və ya 1,24 faiz artaraq (o cümlədən yaşa görə 0,4 faiz, ailə başçısını itirməyə görə 3,9 faiz, əlilliyə görə 2,06 faiz artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib: "Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ildə artmaqda davam edir. Sistemdə qeydiyyatda alınan sığortalanımların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-ci ilin 1 yanvar tarixinə 3 371,9 min nəfər təşkil edib. Eyni zamanda, bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33,9 min nəfərə çatıb".

2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqının 11,7 dəfə artdığını qeyd edən S.Müslümov "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncamın bu artım dinamikasının cari ildə də davam etməsinə imkan yaratdığını bildirib: "Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sistemində daxil edilmiş məlumatlara əsasən bu artımın təqribən 146 min nəfərə şamil olunaçağı, nəticədə artımın şamil olduğu şəxslərin illik gəlirlərinin 40,3 milyon manata qədər artacağı gözlənilir. Minimum aylıq əməkhaqqının təqribən 10,47 faiz artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 milyon manat artacağını proqnozlaşdırmağa əsas verir". Sonra S.Müslümov jurnalistlərin suallarını cavablandıraraq



Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş keçirilib

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talbov İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı muxtar respublikada görməkdən məmnunluğunu bildirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdırıb, bunu qarşılıqlı münasibətlərin göstəricisi kimi dəyərləndirib.

Ali Məclisin Sədri Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin iş saatının artırılmasının və iqtisadi-ticarət əlaqələrinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Ali Məclisin Sədri əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qurbanəli Səadətə təşəkkür edib, münasibətlərin bundan sonra daha da genişlənməsinə əminliyini bildirib.

Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət göstərilən diqqətə və səmimi görüşə görə minnətdarlıq edib, Qərbi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qurbanəli Səadət İranın Qərbi Azərbaycan Vilayətinin iqtisadi inkişafı haqqında məlumat verib, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi imkanlarından danışıb. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Əli Həsənov: "Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bir çox bürokratik əngəllər aradan qalxacaq"

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək. Bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdıracaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər. Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir. Ə.Həsənov əlavə edib ki, həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflyq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək.



İngiltərədə Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun ilk mühüm tədbiri keçiriləcək

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mətbuat xidməti Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun İngiltərədə keçiriləcək ilk mühüm tədbiri ilə bağlı məlumat yayıb. AZƏRTAC məlumatı təqdim edir.

Yanvarın 25-də Böyük Britaniyada (2016-cı ilin sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu (www.bfsac.org.uk) öz fəaliyyətinin istiqamətlərini Britaniya və Azərbaycan ictimaiyyətinə elan etmək üçün özünün ilk mühüm tədbirini keçirəcək. Bu Fond Birləşmiş Krallıqda bu günədək elm və mədəniyyət sahəsində apardığımız bütün işləri öz çətiri altına alaraq, belə fəaliyyətin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə, şəffaf və dürüst dəstək üçün yaradılıb.

Londonda yanvarın 25-də təqdimatı keçiriləcək və həqiqətən dəyərli, hörmətli iş gören peşəkarların zəhməti nəticəsində ərsəyə gələn bu Fondun Azərbaycan üçün vacib olduğunu bir daha vurğulamaq istəyirəm. İnformasiya vasitələrindən bu vacibliyi anlayıb, onu Azərbaycan ictimaiyyətinə dəqiq və düzgün çatdırmaqda bizə yardım göstərməsini xahiş edirəm.

2013-cü ildən fəaliyyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/) yaradılmasında böyük səylər göstərərək, bu Mərkəzə məhz dahi şairimiz Nizaminin adının verilməsinə nail olmuşuq. İlk dəfə olaraq biz azərbaycanlılar, gec de olsa, dünyanın ən qədim elm ocaqlarından birində öz yerimizi tutmağa başlamışıq. Mən 2013-cü ildən Oksford Universitetinin inkişaf departamentinin rəhbəri xanım Liezl Elder, Oksford Universitetinin keçmiş vitse-kansleri professor Endru Hamilton, Sent Kross Kollecinin keçmiş rəhbəri, Viktoriya və Albert muzeyinin keçmiş direktoru Ser Mark Couns, Şərqləşmə İnstitutunun rəhbəri, professor Mark Smit, Trinitit Kollecinin professoru Brayan Vord Perkins, Krallığın edliyyə məsələləri üzrə müşaviri, Breynoz Kollecinin rəhbəri Con Bouers və onlarla başqa alim və rəhbər şəxslərlə keçirdiyim görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi Mərkəzin fəaliyyət istiqamətlərini və elmi-strateji məqsədlərini müzakirə etmişəm. Oksford Universitetində Mərkəzin bu günədək keçirdiyi iki beynəlxalq konfransda ilk dəfə olaraq dünya səviyyəli ciddi alimlər çıxış edib və Azərbaycan ilə bağlı tarix, antropologiya və arxeologiya elmində mövcud olan sualları və məsələləri açıq müzakirə etməyə başlayıblar. Tam məsuliyyətlə deyə bilərəm ki, təəssüflər olsun, indiyədək dünyanın heç bir nüfuzlu elmi qurumu və toplumu Azərbaycana dair belə tədbirlər keçirməyib. Mühüm fərq bu elmi tədbirlərin məhz Oksford Universiteti tərəfindən həyata keçirilməsi və buna görə də dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilməsindədir.

İşlərimiz arasında indiyədək ən önəmlisi üzərində böyük əziyyətimiz olan və ən çox qürur və sevinc duyduğum nailiyyət - 1940-cı ildə Yevgeniy Bertels tərəfindən yazılmış "Dahi Azərbaycan şairi Nizami" kitabının Oksford Universitetinin alim və dilçiləri tərəfindən ingilis dilinə çevrilib nəşr edilməsidir. Bu kitabın ayrıca təqdimatı Londonda və Bakıda keçiriləcək, lakin yanvarın 25-də biz bu kitabın ilk dəfə olaraq Britaniyada ingilis dilində nəşr edilməsi haqda qısa anons verəcəyik.

Fond, eyni zamanda, Azərbaycanın qədim Bərdə şəhərində Oksford Universiteti Nizami Gəncəvi Mərkəzinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılmasına yeni dəstək verə biləcək. Tədbir zamanı biz, həmçinin bu elmi-arxeoloji ekspedisiyanın bu günə qədərki nəticələrini və tapıntılarını ictimaiyyətə təqdim edəcəyik. Bu ekspedisiyaya məşhur alim, professor Robert Hoyland rəhbərlik edir.

Tədbirdə Bakıdan gələn hörmətli qonaqlarla yanaşı, Böyük Britaniya hökuməti və parlamentinin yüksək səviyyəli nümayəndələri, o cümlədən Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvləri Lord Malkolm Brus, Lord Maykl German və Birləşmiş Krallığın elmi akademik dairəsinin nüfuzlu üzvlərinin olacağı gözlənilir. Bu alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru, Hyu Kennedi (https://www.soas.ac.uk/staff/staff36939.php), 1636-cı ildə Oksford Universitetində təsis edilən Laudian professoru vəzifəsini icra edən ərəb ədəbiyyatı üzrə professor Culiya Brey (http://www.orinst.ox.ac.uk/staff/iw/jbray.html), Oksford Universitetinin Rusiya və Avrasiya Mərkəzinin direktoru, professor Roy Allison (http://www.sant.ox.ac.uk/pe-

ople/roy-allison), SOAS Universitetinin Şərq musiqisi üzrə professoru, İranşünaslıq Mərkəzinin üzvü Oven Rayt (https://www.soas.ac.uk/staff/staff32029.php), həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Kontadini (https://www.soas.ac.uk/staff/staff30791.php), ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrünə aid tədqiqatçı-alimi, professor Elio Brankaforte (http://www2.tulane.edu/liberal-arts/german-slavic-studies/eliobrancaforte.cfm), Britaniyanın Ekseter Universitetinin islamşünaslıq üzrə professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/), Şotlandiyanın Sent Endryus Universitetinin Orta Əsrlər üzrə islamşünas professoru Endryu Pikok (https://www.st-andrews.ac.uk/history/staff/andrewpeacock.html), Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena (http://www.devstudies.cam.ac.uk/people/professor-siddharth-montu-saxena), Durham Universitetinin aparıcı arxeologiya alimi, doktor Dan Lorens (https://www.dur.ac.uk/archaeology/staff/?id=6585) və başqalarının adlarını çəkmək olar. Həmçinin tədbirdə Britaniyanın BBC telekanalının təmsilçiləri, o cümlədən Qədim və Orta əsrlər dövrü üzrə tarixçi alim, BBC və digər beynəlxalq telekanallarda yayımlanan elmi-maarifləndirmə verilişlərinin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus (https://www.bettanyhughes.co.uk/about) da iştirak edəcəklər.

Londondakı diplomatik korpusun nümayəndələrinin, Türkiyənin Böyük Britaniyadakı səfiri Əbdürəhman Bilqçin, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun, eləcə də yerli işgüzar dairələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Biz, təsis etdiyimiz Britaniya Fondunun çətiri altında gələcəkdə planlaşdırdığımız bütün dəyərli, davamlı akademik layihələri həyata keçirmək niyyətindəyik. Bu günə qədər əldə etdiyimiz və qazandığımız uğurlarla yanaşı, hələ çox kövrək addımlarla irəliləyirik. XIX əsrdən İngiltərədə fəaliyyət göstə-

The British Foundation for the study of Azerbaijan and the Caucasus

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalibiyyə küç, H.Əliyev parkı) saat 10:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.



Arif Rəhimzadə: "Sənədsiz evlərlə bağlı problem tədricən həllini tapacaq"



“Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmana əsasən tədricən həllini tapacaq”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi. Komitə sədrinin sözlərinə görə, elə evlər var ki, neft torpaqlarında tikilib: “Belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda öz əksini tapıb. Məsələn, bu evlər tikilməzdən öncə gerek layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fəvqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yeni Azərbaycan Prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir”. Bakıda və Abşeron yarımadasında əsasən bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərlə bağlı məsələyə toxunan A. Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu söyləyib: “Hesab edirəm ki, Azərbaycan Prezidentinin bir il əvvəl imzalanmış fərmanına əsasən bu sahədə məsələlər həllini tapmalıdır”. Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarışı (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

rən və xüsusilə elm sahəsində dərin köklər salan erməni icmasının işi ilə müqayisədə biz hələ çox geridəyik.

Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun ilk tədbiri dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci ildə əsası qoyulan Viktoriya və Albert Muzeyində keçiriləcək.

Qeyd edək ki, belə mötəbər incəsənət məbədində Azərbaycan ilə bağlı mühüm tədbir ilk dəfə keçirilir və yerli ənənəyə uyğun bütün qaydaları özündə hiş edir. Bu hadisənin dəyərini və qiymətini verə biləcək hər bir kəsə öz böyük minnətdarlığımı bildirirəm.

Professor Nərgiz Paşayeva

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törəyənlərin cəzalandırılmasını əks etdirən yeni "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq. Bu barədə AZƏRTAC-a Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Bahar Muradova qeyd edib ki, beynəlxalq cinayətlər deyəndə soyqırımı, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur. Xocalı qırğını da bütün bu qeyd olunanların hər birini əhatə edir. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir.

Vitse-spiker bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarıldıqdan sonra müvafiq rəylərin alınması üçün beynəlxalq təşkilatlara, Azərbaycanın aidiyyəti qurumlarına göndəriləcək və bundan sonra Milli Məclisin gündəliyinə salınacaq.

Bəhruz Quliyev: "Fərman sosial ədalətin təminatı kimi qiymətləndirilə bilər"



Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı sosial ədalətin tam təminatıdır. Bunu Trend-ə açıqlamasında ekspert Bəhruz Quliyev bildirib. Onun sözlərinə görə, son dövrlər həm mətbuatda, həm də sosial şəbəkələrdə məcburi köçkünlərə dövlət tərəfindən verilən maddi yardımlarla bağlı müzakirələr gedirdi: "Bəzi hallarda yardımların kəsilməsi, yaxud da onların müxtəlif formada əvəzlənməsi ilə bağlı fikirlər yürüdülürdü. Bu isə antimilliyetlə məşğul olan şəxslərin manipulyasiyalarına səbəb olur, ölkəmiz əleyhinə xoşagəlməz fikirlərin yaranmasına gətirib çıxarırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bu fərman manipulyativ fikirlərə son qoyaraq, sosial ədalətin təminatı kimi qiymətləndirilə bilər. Belə ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi istiqamətində verilən fərman ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi ilə yanaşı, ünvana çatdırılma mexanizminin sadələşdirilməsinə də xidmət edir. Yeni əvvəlkindən fərqli olaraq, həm yemək, həm də kommunal xərclər üçün vəsaitlərin hər kəsin kartına yüklənməsi bəzi qurumların və insan faktorunun müdaxiləsinin qarşısını alır". B.Quliyev əlavə edib ki, Prezidentin fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinət olaraq müəyyən edilən 36 manat vəsait hər kəsin şəxsi istifadəsinə veriləcək: "Bu isə sosial ədalətin tam təminatıdır".

Akkan Suver: "İslam Həmrəyliyi İli" dünyada sülh və əmin-amanlıq üçün yeni "yol xəritəsi" yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkədə "İslam Həmrəyliyi İli" elan edilməsi təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün tarixi əhəmiyyət daşıyır.

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver AZƏRTAC-a müsahibəsində "İslam Həmrəyliyi İli" barədə fikir və mülahizələrini bölüşərək belə deyib. O qeyd edib ki, Prezident İlham Əliyev nəzəriyyə ilə praktikanı müvafəqiyyətlə əlaqələndirən təcrübəli dövlət xadimidir. Bu mənada "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə cari ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması bir-birini tam şəkildə tamamlayır. Əminliklə qeyd etmək olar ki, hazırda həm nəzəri, həm də praktik baxımdan İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülmüş bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeni "yol xəritəsi"nin ortaya çıxmasına tarixi şans yaradacaq.

AZƏRTAC-ın müxbirinin "Azərbaycan-Türkiyə qaradaşlıq münasibətləri bu təşəbbüs üçün hansı töhfələri vermək imkanındadır" sualını cavablandıran professor Akkan Suver deyib: "Həlli mümkün olmayan bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşmasının əsas səbəbi məhz Azərbaycan-Türkiyə qaradaşlıq münasibətləridir. Hər iki tərəf dünyadakı siyasi-iqtisadi proseslərə təsir etmək imkanındadır. Digər tərəfdən, Azərbaycan və Türkiyə zəngin dini ənənələrə malik ölkələrdir. Məhz bu amillərə söykənərək tərəflər "İslam Həmrəyliyi İli" adı altında dünya ictimaiyyətinə təsirli çağırışlar etmək imkanına malikdirlər. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycan bir sıra beynəlxalq forum və konfranslara uğurla ev sahibliyi etməklə siyasi fikir mərkəzi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Heç şübhəsiz, həm dünyanın görkəmli siyasi fikir adamları "İslam Həmrəyliyi İli" çərçivəsində görüləcək işlərə, həm də bu sahədə aparılacaq müzakirələrə böyük maraqla diqqət yetirəcəklər".



Fəttah Heydərrov: "Məcburi köçkünlərə göstərilən qayğı davamlı olacaq"

Azərbaycan Prezidenti ölkədə aparıcı qüvvə olaraq bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərrov deyib. Onun sözlərinə görə, 27 il bundan əvvəl yağı düşmənin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan Prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir: "Ötən gün Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq".



F. Heydərrov əlavə edib ki, dünyada global böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq: "Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. İnşallah onlar da tezliklə yerinə yetəcək".

KİVDF Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib. KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Fondun "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə

uyğun olaraq 15 istiqaməti əhatə edir.

Müsabiqə elan olunan gündədən ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Yazıların qəbulu yanvarın 25-də başlayır, martın 7-də başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqədə hər istiqamət üzrə 6 qalib müəyyən edilir: birinci yer üçün (bir nəfər) 500 AZN, ikinci yer üçün (iki nəfər) 400 AZN, üçüncü yer üçün (üç nəfər) 300 AZN. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. Müsabiqədə yalnız I yerin qaliblərinə Fondun diplomu veriləcək. Ətraflı məlumatı KİVDF-nin saytıdan əldə etmək olar.

Aydın Hüseynov: "Hər bir məcburi köçkün öz xərclərini optimallaşdıracaq"

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının və xüsusilə onun həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin bu kateqoriyadan olan insanların sosial rifahının yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, keyfiyyətinin yüksəldilməsindən ibarətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov deyib.



Onun sözlərinə görə, cənab Prezidentin 23 yanvar 2017-ci il tarixdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərmanın digər iqtisadi mahiyyəti isə ondan ibarətdir ki, qaçqın ailəsinin ailə üzvünün hər birinə 36 manat müəyyənləşdirilir və bununla ailə büdcəsinin daha səmərəli formalaşdırılması, eyni zamanda xərclərin şəffaf şəkildə həyata keçirilməsi təmin olunacaq. Çünki bildiyiniz kimi, bu xərclər kart sistemi ilə ödəniləcək. Bu isə aradakı o digər faktorların aradan qaldırılması deməkdir. Hər bir məcburi köçkün və yaxud da bu kompensasiyanı, müavinəti alan hər bir kəs öz xərclərini optimallaşdıracaq. Xüsusilə artıq burada ödəniş nəzarəti özündə olduğu üçün əlbəttə ki, burada birbaşa qənaət rejiminin də tətbiq olunması amilləri baş verəcək.

Digər tərəfdən nağd pul kütləsinin nə qədər az olması iqtisadiyyatda həm şəffaflyq deməkdir, həm də ümumilikdə bazardakı nağd kütləsi az da olsa inflyasiyaya mənfi təsir edən amillərdən biridir. Prezidentin imzaladığı bu Fərman həm sosial mahiyyət daşıyır, həm də ölkə rəhbərinin siyasətinin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edir".

25 yanvar 2017-ci il

“SƏS” kənar müəllifləri mükafatlandırdı

“SƏS” qəzetinin nəşrə başlamasının 26-cı ildönümü münasibətilə redaksiya heyətinin ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən “SƏS” qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, müstəqil Azərbaycanın mətbuat tarixində ilk qaranquşlardan biri “SƏS” qəzetidir: “Bu qəzet fəaliyyətə başlayanda tribunaya, düz sözə ehtiyac var idi.

Dövlətimiz və millətimiz üçün ağır olan bir zamanda “SƏS” qəzeti fəaliyyətə başlayaraq, cəmiyyətin güzgüsünə çevrildi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin fikirlərini və ideyalarını xalqa çatdırmaq lazım idi. “SƏS” qəzeti, məhz bu



işin öhdəsindən məhərtlə gəlirdi. Bu baxımdan, “SƏS” qəzeti böyük tarixi yol keçib. Bu gün də bu qəzet dövlətçiliyimizə yorulmadan xidmət edir və milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verib. Biz həm də kənar müəlliflərə şərait yaradırdıq ki, elmi, publisistik, ictimai-siyasi, fəlsəfi əsər-

lərini və məqalələrini qəzetimizdə dərc edərsinlər”.

Yığıncaqda, həmçinin, 2016-cı ildə “SƏS” qəzetində kənar müəlliflərin dərc edilmiş ən yaxşı bədii-publisistik əsərlərinin də mükafatlandırılması qərara alınıb. Ekspertlərin rəyinə əsasən, 1-ci yerə şair Ramiq Muxtarın “Mənim oyaq yuxularım”, 2-ci yerə tarix elmləri

naməzədi Firudin Cümşüdlünün “Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti daim Azərbaycanın milli mənafeələrinə xidmət etmişdir”, 3-cü yerə isə fəlsəfə üzrə fəlsəfə doktoru Sona Həmidovanın “İrevanda xal qalmadı” bədii-publisistik əsərləri layiq görülüb.

Samir

Prezident İlham Əliyevin Fərmanı məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür

Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir. **AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.**



Dövlətimizin başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsinə münasibət bildiren Vüqar Rəhimzadə bunu həyata keçirilən uğurlu sosial siyasətin davamı kimi qiymətləndirib. “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Bu günlərdə dövlətimizin başçısının Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir. Hesab edirəm ki, bu Fərman məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür”, - deyər V.Rəhimzadə qeyd edib.

2017-ci ildə də sosial məsələlərin həllinin diqqət mərkəzində olacağını bildiren YAP Siyasi Şurasının üzvü deyib: “Artıq hər birimiz bu sahədə əsaslı islahatların həyata keçirildiyinin şahidiyik. Azərbaycan Respublikasında əhalinin

maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 21 yanvar tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqı artırıldı. Bununla yanaşı, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında dövlətimizin başçısı müvafiq Sərəncam imzaladı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək tapşırıldı. Göründüyü kimi, qanunvericilik bazası daha da təkmilləşdirilir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaradılır. Sosial müdafiəyə ehtiyacı olan hər kəs daim dövlətin qayğısını hiss edir və bundan sonra da edəcək. Bu baxımdan hesab edirəm ki, 2017-ci ildə qarşıda duran sosial məsələlər uğurla icra ediləcək”.

Prezidentin Sərəncamı onu göstərir ki, işğal altındakı torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil

Bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasət onu göstərir ki, ölkəmizin uğurlu inkişaf modeli dünyada kifayət qədər tanınır. İqtisadi böhranın uzun müddətdir davam etdiyi dünyada Azərbaycan davamlı dinamik inkişafı ilə diqqəti cəlb edir. Ermənistanın uzun illərdir davam edən təcavüzünə uğrayan, torpaqlarının 20 faizindən çoxu işğal altında qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan bu gün Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində daha da güclənməkdədir.



AZƏRTAC xəbər verir ki, bu fikri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov söyləyib. 2016-cı ilin iqtisadi baxımdan dünyada baş verən proseslər fonunda ağır il olduğunu vurğulayan M.Seyidov bildirib ki, dünya ölkələrinin üzleşdiyi böhranlar, çətinliklərlə müqayisədə Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdə sosial inkişaf proqramları, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, ordu quruculuğu, sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Nə qədər çətin dövr olmasına baxmayaraq, Azərbaycanda icrası planlaşdırılan mühüm layihələr var.

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına dair Sərəncamı qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının nümunəsidir. Uzun illərdir müharibə şəraitində yaşayan bir xalqın bu gün öz evlərinə, əzəli torpaqlarımıza qayıtması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamlar xalqımızın rifahına xidmət edir. Bu, onu göstərir ki, işğal altında olan torpaqlarımıza qayıdacağımız tarix çox da uzaq deyil. Biz inanırıq ki, insanlarımız, gənclərimiz Ali Baş Komandanın ətrafında sıx birləşərək bu nəticəyə tezliklə nail olacağıq”, - deyər M.Həsənov qeyd edib.

“Bu QHT-lərin vətəndaş cəmiyyəti adından danışmaq səlahiyyəti yoxdur”

“AŞPA rəhbərliyinə müraciət ünvanlayan QHT-lərin heç birinin Azərbaycanın vətəndaş cəmiyyəti adından danışmaq səlahiyyəti yoxdur. Vətəndaş cəmiyyətinin nümayəndələri çoxdur. Amma bu o demək deyil ki, onlar bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətini təmsil edirlər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.



O bildirib ki, xaricdə yaşayan, ora sığınmış və özünü QHT rəhbərləri adlandırılan həmin şəxslər ölkəmizə qənim kəsiliblər: “Bu insanlar xarici mənbələrə, bilavasitə erməni mənbələrinə xidmət edərək Azərbaycanın AŞPA-dakı nüfuzuna xələl gətirmək, beynəlxalq imicimizə ziyan vurmaq üçün belə pozucu hərəkətlərlə məşğuldurlar. Həmin QHT-lər ictimaiyyətə yaxşı tanışdı. Onlar vaxtilə xarici donorların maliyyəsi ilə Azərbaycanda mövzusu bilinməyən layihələri həyata keçiriblər, müəyyən siyasi məqsədlərə qulluq edən xarici kəşfiyyat orqanlarının burada reallaşdırma bilmədiyi məsələlərə dəstək olublar. İndi isə ölkə xaricində də dinc oturmaq niyyətində deyillər və Azərbaycana qarşı neqativ hətəkətlərlə məşğuldurlar. Onların Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciəti düşmən dəyirmanına su tökmək, düşmən siyasətinə xidmət etməkdir. Bir vətəndaş cəmiyyəti təmsilçisi, Azərbaycan vətəndaşı, azərbaycanlı belə bir təkliflə çıxış edərsə, onun artıq mövqeyini anlamaq çətin deyil. Onun öz xalqına, dövlətinə, millətinə nə dərəcədə xəyanət-kar bir mövqedə durması aydındır”.

F.Qurbanov əlavə edib ki, bu məsələ QHT-lər tərəfindən böyük narahatılıqla qarşılandı və QHT koalisiyaları həmin şəxslərə vətəndaş cəmiyyəti adından danışmağa icazə vermədilər: “AŞPA rəhbərliyinə müraciətlər imzalandı və onlara 100-dən çox QHT imza atdı. Baxmayaraq ki, sonradan prosesə qoşulanların sayı daha da artdı. Həmin QHT-lər Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini ortaya qoydular və bildirdilər ki, bundan əvvəl edilmiş mütaciət Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini ifadə etmir”.

İcbari tibbi sığorta sistemində keçid səhiyyədə aparılan islahatların mühüm tərkib hissəsidir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin www.org.az-a müsahibəsi

- Zaur müəllim, məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Bu islahatların başlıca məqsədi ölkəmizin daha da inkişaf etdirilməsidir. Bu mənada icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən tədbirlər də, səhiyyə islahatlarının tərkib hissəsidir. Sizcə, bu sistemin tətbiqi Azərbaycan səhiyyəsinə, bütövlükdə ölkəmizə nə verəcək?



olacaq. Əlbəttə ki, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi və operativlik əsas tələblərdir. Ümumiyyətlə, ölkədə icbari tibbi sığortanın tətbiq olunması vətəndaşlar üçün səhiyyənin əlçatanlığı baxımından mühüm rol oynayacaq. Əlçatanlığın təmin olunması üçün Agentlik kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazasının güclənməsinə dəstək verəcək. Bununla yanaşı pilot ərazilərdəki tibb müəssisələrində baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməzə, vətəndaşın o xidməti digər müqaviləli müəssisədə almasına şərait yaradacaq. Bu, özəl və ya dövlət tibb müəssisəsi ola bilər.

Yəvlix Rayon Mərkəzi Xəstəxanasının və Yevlix Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlix Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb. Hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs və Yevlix Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor təyin edilmişdir.

Məsələ ondadır ki, tibb müəssisələrinin rəqabətə dayanıqlı olması üçün onların kadr potensialı, maddi-texniki bazası güclü olmalıdır və ən əsası tibb müəssisəsi vəsaitlərdən səmərəli istifadə etməlidir. Bu işlərin həyata keçirilməsi üçün idarəçilikdə dəyişikliklər edilməsi tələb olunurdu. Xəstəxanaların direktorları icbari tibbi sığorta sisteminin həyata keçirildiyi pilot ərazilərdə inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər. Bu ilin birinci rübündə direktorlar ilkin səhiyyə xidmətinin qurulmasını, təcili-tibbi yardımın yenidən qurulmasını və digər əhəmiyyətli işləri yekunlaşdırmalıdır.

- 2017-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələr nədən ibarətdir?

- Cari ildə əsas vəzifemiz Mingəçevir şəhərində və Yevlix rayonunda pilot layihənin uğurla həyata keçirilməsidir. Bizim qarşımızda da əsas hədəf budur ki, icbari tibbi sığorta modelini 1 il ərzində sınaqdan keçirək. Sınaq müddətində layihə müxtəlif meyarlar baxımından qiymətləndiriləcək.

- Qeyd etdiyiniz kimi Mingəçevir şəhərində və Yevlix rayonunda pilot layihələrə başlanılıb. Bu layihələrin icrası, hazırkı vəziyyəti barədə də məlumat verməyinizi xahiş edirik...

- Ötən ilin sonlarında cənab Prezident Mingəçevir şəhərinin və Yevlix rayonunun pilot ərazi olaraq seçilməsi ilə bağlı Fərman imzaladı və pilot layihənin həyata keçirilməsi ilə əlaqədar tədbirlər planını təsdiqlədi. Tədbirlər planında qeyd olunduğu kimi, biz ilk növbədə xəstəxanaları icbari tibbi sığorta sistemində işləmək üçün hazır etməliyik. Bəlli olduğu kimi, tibb müəssisələri bu günə qədər dövlət büdcəsindən maliyyələşirdi. Amma icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki xəstəxanalar publik hüquqi şəxsə çevrildilər. Fevraldan başlayaraq, pilot ərazi-

- Bu məsələ pilot layihənin icrasından asılı olacaq. Əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibb sığortanın mərhələli şəkildə tətbiqinə başlaya bilərik. Amma hansısa dəyişikliklərə ehtiyac olarsa, bu məsələ müəyyən qədər vaxt apara bilər. Bu halda belə biz 2018-ci ilin əvvəlindən ölkənin bir çox ərazisində icbari tibbi sığortanı tətbiq etməyi düşünürük.

- İcbari tibbi sığortanın baza zərfinə nələr daxildir?

- Baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedür, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr də tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Onu da qeyd edim ki, tibbi sığorta zərfinə cərrahiyyə əməliyyatları, o cümlədən müəyyən bahalı əməliyyatlar da daxil ediləcək.

- Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində kadr potensialı da vacib şərt-dir. Bu baxımdan, Dövlət Agentliyinin kadr potensialı hansı səviyyədədir?

- Agentliyin kadr potensialı qənaətbəxşdir. Sözsüz ki, icbari tibbi sığortanın tətbiqinin miqyası genişləndikcə, bizim komandamız daha da böyüməli və güclənməlidir. Hazırda bizim əməkdaşlarımız üzərinə düşən vəzifələri yerinə yetirirlər. Hər bir şəxs öz sahəsi üzrə peşəkardır. Amma xəstəxanaların işi ilə bağlı kadr potensialının güclənməsinə ehtiyac var. Çünki əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasında bu məsələnin çox böyük rolu vardır.

- Cənab Prezidentin imzaladığı "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmana

- 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Amma həmin qanuna bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlamışıq və yaxın müddətdə müvafiq qurumlara təqdim edəcəyik. Qanunda sığorta haqları, onun yığılma qaydaları və digər məsələlər öz əksini tapmalıdır.

- Bu, çox müsbət islahatdır. Hazırda Dövlət Agentliyi dövlət büdcəsindən maliyyələşir və bu da istər-istəməz çevikliyə müəyyən qədər təsir göstərir. Amma Agentlik publik hüquqi şəxsə çevrildəndən sonra ilk növbədə çevikliyi artacaq. Publik hüquqi şəxs kimi sığorta haqlarını daha asan toplayacaq və xəstəxanalara da ödənişləri edəcəyik. İşlərimizi uğurla davam etdirmək üçün bu, bizim üçün çox mühümdür.

- Zaur müəllim, Azərbaycan Respublikasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar hüquqi-qanunvericilik bazası hansı səviyyədədir?

- 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Amma həmin qanuna bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlamışıq və yaxın müddətdə müvafiq qurumlara təqdim edəcəyik. Qanunda sığorta haqları, onun yığılma qaydaları və digər məsələlər öz əksini tapmalıdır.

- 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Amma həmin qanuna bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlamışıq və yaxın müddətdə müvafiq qurumlara təqdim edəcəyik. Qanunda sığorta haqları, onun yığılma qaydaları və digər məsələlər öz əksini tapmalıdır.

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı 2016-cı ilin əvvəlindən 96,4 min nəfər və ya 1,0 faiz artaraq ötən il dekabr ayının 1-i vəziyyətinə 9802,0 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilə ki, bir kvadratkilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiye 1007 nəfər qadın düşür. 2016-cı ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146,6 min, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçməlidir. Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib. Qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və iqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilə ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi istiqamətində 2016-cı ildə görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib. Qeyd edilib ki, siyasi sabitlik, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir.

Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın bərabərliyi səviyyədə saxlanılması, valyuta ehtiyatlarının qorunması, bank sektorunun sağlamlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisinin bu ilə başa çatdırılması, sosial mənzillərin tikintisi, inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması, bölgələrdə sənaye zonalarının təşkilinin davam etdirilməsi, kənd yollarının tikintisi, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq kimi ənənəvi sahələrin inkişafı, fındıq və badam istehsalının artırılması, örüş torpaqlarından səmərəli istifadə, yeni ixrac bazarlarının araşdırılması və ixracın şaxələndirilməsi, emal müəssisələrinin yerli məhsul əsasında fəaliyyət göstərməsi, sosial infrastruktur layihələrinin, ekoloji tədbirlərin və turizmin inkişafı istiqamətində işlərin davam etdirilməsi və s. tapşırıqlar verib.

Iqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və sahəvi dövlət proqramlarının icrası davam etdirilir. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində infrastruktur işlərinin birinci mərhələsi tamamlandı. Hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir və mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexanika və hidrotexnika avadanlıqlar istehsal edən "Azer-texnolayn" zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsuldan yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqliq davamlı xor-

Iqtisadiyyat Nazirliyi: 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib



tum və fitinqlər istehsal edən "MST Engineering Services", tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SIKA" MMC, yüksək keyfiyyətli sintetik və yarınsintetik sürtkü yağları istehsal edən "Alco Lubricant Company", pestisid və aqrokimyəvi məhsullar istehsal edən "Aqrokimya Azərbaycan", 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən "SOCAR Polymery", ferroarintilər istehsal edən "Bakı Əlvən Metallar və Ferroarintilər Şirkəti", Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək "AzerFloat" fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.

SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılıb.

Balaxanı Sənaye Parkında infrastruktur işləri tamamlanmaq üzrədir. Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarım illiyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraqlı göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.

Ötən ilin sentyabrında dövlət başçısı tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ip-lik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.

Qaradağ Sənaye Parkının rezidenti - Bakı Gəmiqayırma Zavodu ən müasir tələblərə cavab

verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri, ümumilikdə, dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. 2016-cı ildə zavodda hər biri 80 sərnişin tutumuna malik "Üfük", "Zəfər" və "Turan" sərnişin gəmiləri istismara verilib. İndiyədək isə müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib. Həmçinin zavod 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonlarının inşasını başa çatdırıb və sifarişçiyə təhvil verib. Zavodun ən böyük cari sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Bakı Gəmiqayırma Zavodu ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə dəyəri 82 milyon ABŞ dolları olan 2 bərə gəmisinin və 28 milyon ABŞ dolları dəyərində 2 neft daşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb. Ərzaqçılıq sənayesində yerli istehsalın təşkil edilməsi məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman istehsalı zavodunun təməli qoyulub. 2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" ərzaqçılıq zavodunda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Investisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük-özələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu ilin yanvarında təməli qoyulmuş Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed" ərzaqçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. "Caspian Phar-

med" zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə istehsalın həcmi genişləndiriləcək.

Bu ilin martında Pirallahı Sənaye Parkının ərazisində daha bir zavodun təməli qoyulacaq. Bu müəssisələr Azərbaycanda ərzaqçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə id-xaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Bundan başqa, hazırda ölkəmizdə ərzaqçılıq sənayesinə maraqlı göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır. Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılıb.

Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılıb. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən "Sun Rise Production", polietilen boru istehsal edən "Toğrul-2008", kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi "Petroqeoaz", modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan "Providence Doytch Limited" və balıq yemi istehsal edən "Kəh" şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən "Azeurocar" isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlaması planlaşdırılır. Digər layihələrin icrası istiqamətində işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Sənaye Zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir. Bununla yanaşı, Ağstafada özəl təşəbbüs əsasında yaradılmış sənaye zonası fəaliyyətə başlayıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq,

İqtisadiyyat Nazirliyi: 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib

digər rayonlarda da sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir. Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə "Azərxaçça" ASC tərəfindən 10 rayonda xalça istehsal sahələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il yirirci-boyaq müəssisəsinin tikintisinə başlanılacaq.

Kollegiya iclasında vurğulanı ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Qeyd edilib ki, 2016-cı ildə pambıq istehsalı 2,5 dəfə artıb. Əkin sahələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin əkin dövrünə cəlb olunması üzrə işlər görülür. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizin xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, müəmmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə barama, pambıq və tütün istehsalçılarının subsidiya verilməsi qərarı alınıb. 2016-cı ildə pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.

Kollegiya iclasında yeni pambıqtemizləmə zavodlarının tikintisi istiqamətində araşdırmaların davam etdirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.

Dövlət başçısının tapşırığına əsasən, yeni əkin sahələrinin dövrünə cəlb edilməsi, meliorativ tədbirlərin aparılması davam etdiriləcək və bunun üçün Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb. Bu il Yuxarı Mil və Neftçala magistrat kanallarının tikintisi, Sabirabad rayonunda Haş kanalının yenidən qurulması davam etdiriləcək.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhəlinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektarəhəd sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalı üzrə 120 sentnerədək, soya üzrə isə 35 sentnerədək təşkil edir.

Mövcud aqroparkların infrastrukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, Xaçmaz və Şəmkir rayonlarında aqroparklar yaradılır. Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və 2016-cı ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Aqroparkda payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlıq -

hər hektardan 156 sentner yüksək keyfiyyətli dənlik qarğıdalı istehsal olunub.

Şəmkir Aqroparkında tutumu 21,2 min ton olan logistika mərkəzinin tikintisi davam etdirilir.

Hazırda ölkənin 21 rayonunda 124 min hektarədək ərazidə daha 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu tədbirlər regionlarda ixrac yönümlü və rəqabətə davamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhəlinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.

İslahatlar ili kimi tarixə düşən 2016-cı ildə özəl bölmənin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldı. 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar, əsasən, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və bərəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib.

2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.

Kollegiya iclasında özəl bölmədə həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın kredit verilib. Verilən vəsaitin 63,1 faizi qaytarılan vəsaitlər hesabına həyata keçirilib. Güzəştli kreditlərdən istifadə etməklə sahibkarların investisiya layihələrinin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. İndiyədək isə 32,7 minə yaxın sahibkarın ümumi investisiya dəyəri 4 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatədək güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatədək güzəştli kreditin verilməsi nəzərdə tutulur.

İclasda sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.

Kollegiya iclasında bildirilib ki, indiyədək sahibkarlara investisiya dəyəri 1 milyard manatdan çox olan layihələr üzrə 91 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 262 təsdiqedicə sənəd verilib. Səkkiz iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 1,1 faizi Bakı şəhərinin, 37,4 faizi Bakıətrafı qəsəbələrində və Abşeron rayonunun, 61,5 faizi isə digər şəhər və rayonların payına düşür. Bu layihələrin 38,5 faizi kənd təsərrüfatı, 61,5 faizi isə sənaye sahələrini əhatə edir.

İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.

İclasda idxaldan asılılığın azaldılması və

qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. Ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətə davamlı və ixrac potensialı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyevin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılmasına və marketing fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramı və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənəşdirilməsi və ödənilmə mexanizminin tənziqlənməsi Qaydasının təsdiq olunması haqqında" 2016-cı il tarixli 5 oktyabr Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də yerli və xarici bazarlarda rəqabətə davamlı məhsulların çeşidlərinin artırılmasına mühüm töhfə verir. Bu sənəddə əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir. Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.

Bu ilin ilk ixrac missiyası isə artıq Almaniya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət edəcək, yerli distribüterlərlə, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın şəkili məsələlərini müzakirə edəcəklər. Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniya, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər. Bu barədə artıq KİV-də elanlar verilib.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. İclasda İqtisadiyyat Nazirliyinin ixrac portalının (www.export.az) ixrac imkanlarını aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətə davamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara əlavə dəstək mexanizmi olduğu diqqətə çatdırılıb.

AZPROMO tərəfindən Azərbaycanın ixrac

və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər 2016-cı ildə də davam etdirilib. Bundan başqa, İxracatçılar Klubunun və onun komitələrinin 10 iclası keçirilib, "GO EXPORT" layihəsi çərçivəsində 4 təlim proqramı reallaşdırılıb, Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb, 100-dən çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib.

İclasda vurğulanı ki, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər, o cümlədən müvafiq dəstək tədbirləri ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların sayının, ixrac məhsullarının çeşidinin və həcmının artmasına, həmçinin xarici bazarlarda Azərbaycan mənşəli məhsulların, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişlənməsinə öz töhfəsini verəcək. Türkiyədə keçiriləcək üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda da ixracın genişləndirilməsi əsas müzakirə mövzularından olacaq.

İclasda Azərbaycan məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi üçün qısa müddətdə tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. "Şimal-Cənub" Beynəlxalq Neqliyyat Dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq. "Şimal-Cənub" dəhlizinin Azərbaycanı keçməklə infrastrukturunu tam təmin olunacaq.

Tranzit yüklərin daşınmasında iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2016-cı ildə ölkə ərazisindən 22,6 mindən çox yük avtomobil keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il tikintisi başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də ölkəmizin tranzit potensialının daha səmərəli reallaşdırılmasında önəmli olacaq.

Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün tədbirlər davam etdiriləcək.

Bu il, həmçinin ekologiya sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya tamamilə yenidənqurulması işləri davam etdiriləcək, modul tipli məktəblər inşa olunacaq. Dövlət İnvestisiya Proqramında da bu məsələnin həlli üçün müvafiq vəsait nəzərdə tutulub. Bu modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaq.

İstehlak bazarına nəzərdə məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzində 2016-cı il ərzində 10 ərzaq və 5 qeyri-ərzaq məhsulları qrupları üzrə 4369 nümunənin müayinəsi aparılıb. Müayinələr nəticəsində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb.

Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərarı alınıb.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin kollegiyasının 2017-ci il üçün iş planı təsdiq olunub.

25 yanvar 2017-ci il

Ölkə üzrə ən sərfəli kreditlər Naxçıvanda təklif olunur

“Naxçıvanbank” kreditlərin faiz dərəcələrini yenidən aşağı salıb

“Davamlı dinamik inkişaf iqtisadi siyasətin əsas hədəflərindədir. Bu baxımdan, səmərəli kreditləşmə mexanizminin təmin edilməsi istehsal və xidmət sahələrinin inkişafı, daimi məşğulluq və əhali gəlirlərinin artırılması kimi məqsədlərə xidmət edir”.

Bu barədə Naxçıvanda nəşr olunan “Şərq Qapısı” qəzeti məqalə dərc edib. Məqalədə bildirilir ki, məsuliyyətli və eyni zamanda, olduqca vacib olan kreditləşmə zamanı əsas şərtlərdən biri də kreditlərin sərfəli olması, yəni onun faiz dərəcələrinin real iqtisadi vəziyyətlə üst-üstə düşməsidir: “Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin elçətanlığını artırır əsas amildir. Hazırda ölkəmizdəki kredit bazarına nəzər saldıqda, görürük ki, muxtar respublikada kreditlər üzrə tətbiq edilən orta faiz dərəcələri Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisədə ən aşağı səviyyədədir”.

“Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına görə, 1 dekabr 2016-cı il tarixə təklif olunan kreditlər Abşeron iqtisadi rayonu üzrə 16,7 faiz, Aran iqtisadi rayonu üzrə 22,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 22,1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 19,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 19,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 22,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 22 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 17,9 faiz, Naxçıvan Muxtar Respubli-



kası üzrə isə 12,6 faiz təşkil edir”-deyə bildirilən məqalədə o da vurğulan ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin məlumatına görə, muxtar respublikada kredit faizlərinin ölkə üzrə ən aşağı göstəricilər olmasına təsir edən mühüm amil “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aşağı faiz dərəcələri ilə təklif edilən kreditlərdir. SİTAT: “Bankın Müşahidə Şurasının yeni qərarı ilə 18 yanvar 2017-ci il tarixdən kreditlərin faiz dərəcələri yenidən aşağı salınıb. Belə ki, yeni qaydalara görə kənd təsərrüfatı üzrə heyvandarlığa 15, taxılçılığa, kartofçuluğa, bostan, tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir. Muxtar respublika sakinləri istehlak kreditlərini 17, kart kreditlərini 18, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10 faizlə götürə bilələr”.

İdarədən onu da bildirdilər ki, Nax-

çıvan Muxtar Respublikasında verilən kreditlər üzrə faizlər “annuitet” üsulla hesablanır. Bu da vətəndaşların əldə etdikləri vəsaitlər üçün ödəyəcəkləri real faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur. Kreditlərin faktiki illik faiz dərəcələri kənd təsərrüfatı üzrə 6,5-7 faiz, istehlak kreditləri üzrə 8,5-9 faiz, daxili ipoteka kreditləri üzrə 5 faiz təşkil edir.

Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır. Belə ki, bu kreditlər muxtar respublikada əhalinin mənzil təminatını yaxşılaşdırmaqla bərabər, real sektorun da inkişafına xidmət edir.

Rövşən NURƏDDİNOĞLU

Deputat: “Fərman zamanında və düzgün atılan addımdır”



“Dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar. Lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması Dövlət başçısının hər zaman diqqətindədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu xatırladan millət vəkili qeyd edib ki, ölkəmizdə bu həssas təbəqəyə göstərilən diqqət bu gün də davam etməkdədir: “Bu gün Avropa 200-300 min qaçqının əlində əsir qalıb. Bununla bağlı nə qədər münafiqşələr yaranır, sərhədlər bağlanır, həmin ölkələrin daxilində qaçqın və məcburi köçkünlərə münasibət gəginləşir. Lakin Azərbaycan 1988-ci ildən bu prosesin içərisindədir. O zamandan 27 il ötməsinə baxmayaraq, ölkəmizdə olan məcburi köçkünlərin hamısı yerləşdirilib, yaşayış şəraiti yaxşılaşdırılıb, mənzillərlə təmin edilib, hətta bəziləri fərdi evlərlə təmin olunublar. Bu o qədər ki, Bütün çətinliklərə, eləcə də dünyada gedən global iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ Dövlət başçısının qarşısında duran ilk məsələlərdəndir və onlara göstərilən qayğı bundan sonra da yaxşılaşdırılmalıdır”. T. Rzayev əlavə edib ki, qaçqınlar respublikanın bütün ərazilərində yerləşdiyi üçün əvvəllər onlara ayrılan xərc və kommunal müavinətlərin ayrılmasında müəyyən mübahisələr yarada bilərdi: “Bu baxımdan cənab Prezidentin fərmanı zamanında və düzgün atılan addımdır”.

Azər Həsərat: “Biz QHT nümayəndələri olaraq AŞPA-ya öz müraciətimizi göndərdik”

“Mediada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvərmə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistin və hüquqşünasın müraciət etdiyi barədə xəbər yayılmışdı. Bu məsələ aşkara çıxarılanda təəssüfləndim ki, orada mənim şəxsən tanıdığım, az-çox hörmət etdiyim adamların da adları var idi”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsərat deyib. Onun sözlərinə görə, sonradan isə belli oldu ki, bəzi adamların özlərinin belə xəbəri olmadan həmin siyahıya adları salınıb və AŞPA-da Azərbaycanın səsvərmə hüququnun əlindən alınması üçün çağırışa onlar da imza atmış kimi göstərilir: “Digər tərəfdən orada məlum şəxslər də var idi. Hesab edirəm ki, həmin müraciətin təşəbbüskarı da elə məhz onlardır. Bu addımlar Azərbaycan sataşmaq, ölkəmizin ayağından çəkməyə yönəlib. Əslinə qalanda öz Vətəninə, dövlətinə, xalqına doğurdan da bağlı olan, sevgisi olan heç bir insan belə bir addım atmamalı idi.

Burada söhbət ondan gedir ki, Azərbaycanın səsvərmə hüququ əlindən alınarsa təbiidir ki, bu, ermənilərə daha geniş meydan açar. Nəticə etibarilə ermənilər azərbaycanlıların, azərbaycanlı iştiracıların, deputatların susqunluğu şəraitində istedikləri məsələni AŞPA-da keçirə bilələr. Təbiidir ki, belə bir şəraitin yaradılmasına çağırış edənlər azərbaycanlı ola bilməz. Bu adamların məqsədi sadəcə olaraq düşməni dəyirmanına su tökməkdir. Biz də QHT nümayəndələri olaraq 100-dək QHT rəhbəri, yəni onların sayından iki dəfə artıq AŞPA-ya öz müraciətimizi göndərdik və təşəbbüsün qarşısının alınması üçün sözümlü dedik. Əlbəttə ki, AŞPA onların o çağırışını eşitmədi və eşidəcəyini də düşünmürük. Sadəcə olaraq bu adamlar bir daha öz sifətlərini göstərmiş oldular”.



KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda Fondun 2016-cı ilin yekunlarına həsr olunmuş hesabatının, 2017-ci il üçün Tədbirlər Planının, Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının, jurnalist təşkilatları üçün elan etdiyi “Azərbaycanın media məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqənin elanının, 2017-ci il üçün Fondun ekspertlərinin tərkibinin təsdiqi və cari məsələlər müzakirə edilib.

Fondun icraçı direktoru Vüqar Səfərlisi hesabat məruzəsi ilə çıxış edərək 2016-cı ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib. V.Səfərlisi mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Müşfiq Ələsgərli və İntiqam Hüseynov çıxış edərək Fondun 2016-cı ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildiriblər və hesabat yekdilliklə qəbul edilib.

Daha sonra Fondun 2017-ci il üçün Tədbirlər Planı müzakirə olunub. 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunduğunu, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən V.Səfərlisi hazırlanmış Tədbirlər Planında bütün bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək təsdiq edilib.

Gündəliyə əsasən iclasda, həmçinin Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müzakirələrin sonunda növbəti müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, yanvarın 25-dən martın 7-dək keçirilməsi qərara alınıb.

Müşahidə Şurasının iclasında növbəti məsələ kimi Fondun jurnalist təşkilatları üçün elan etdiyi “Azərbaycanın media məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqənin elanı müzakirə edilərək təsdiqlənib. Müsabiqənin yanvarın 25-dən fevralın 24-dək keçirilməsinə qərar verilib.

İclasda, həmçinin Fondun 2017-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərlisi Fondun qarşısındakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

YAP Biləsuvar rayon təşkilatı Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Uğurla həyata keçirilən siyasi və iqtisadi islahatlar Biləsuvar rayonunun kəndlərinə də öz müsbət təsirini göstərib

Biləsuvar rayonunun Xırmandalı kəndində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib. Partiyanın rayon təşkilatından "SƏS"ə daxil olan məlumata



görə, iclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlikdə duran birinci məsələ barədə Xırmandalı 1 saylı kənd ərazi ilk partiya təşkilatının sədri Firdun Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verib. Təşkilatın sədri məruzədə

sində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq, bildirib ki, YAP-ın kənd əhalisi arasında böyük nüfuzu var və bu faktor özünü bütün seçki proseslərində, eləcə də, digər mühüm ictimai-siyasi hadisələrdə sübuta yetirib. Vurğulanıb ki, ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiya üzvlüyünə qoşulması üçün təbliğat işini genişləndirib: "Təsədüfi deyildir ki, təşkilatın üzvlərinin 35 faizini gənclər təşkil edir".

Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir. Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının təlimatçısı Akif Kazımov Biləsuvar rayonunun inkişaf etmiş rayonlardan biri olduğunu qeyd edərək, bildirib ki, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi və iqtisadi islahatlar Biləsuvar rayonunun kəndlərinə, o cümlədən, Xırmandalı kəndinə də öz müsbət təsirini göstərib. Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon təşkilatı partiyanın aparıcı rolunun yüksəldilməsinə bundan sonra da daha əzmlə səy göstərəcəkdir. Sonra çıxış edənlər - partiya fəalları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat-seçki yığıncağında Firdun Hüseynov yenidən ərazi ilk partiya təşkilatına sədr seçilib. Eyni zamanda, təşkilatın sədr müavinləri və idarə heyətinin üzvləri seçiliblər. Yığıncaqda YAP Biləsuvar rayon təşkilatının konfransına 8 nəfər nümayəndə seçilib.

Rəfiqə HÜSEYNOVA

YAP İsmayılı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası İsmayılı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı YAP İsmayılı rayonu 11 saylı Ərazi- Ekologiya və Təbii Sərvətlər Şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıncağında YAP İsmayılı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev və ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Namil Cəbiyev açaraq, qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsində ölkəmizdə müstəqil dövlət quruculuğu sahəsində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaradılmışdır: "Bu model əsasında uğurla həyata keçirilən və yeni çağlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarmışdır. Azərbaycan dünyada təkə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadıq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər".

Daha sonra natiq yığıncağın gündəliyini diqqətə çatdıraraq, ərazi ilk partiya təşkilatının sədrinin hesabat məruzəsinin, təşkilatı məsələlərin müzakirə ediləcəyini bildirib. Hesabat məruzəsi ilə çıxış edən N. Cəbiyev qeyd edib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət baxımından, xüsusilə, gənclərin hesabına güclənmişdir. Təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilmiş, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə davam etdiriləcəkdir.

Yığıncaqda çıxış edən partiya üzvləri - Aydın Babayev, Sahib Həşimov, Nəriman Cırıyev hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilatı məsələlər geniş müzakirə olunub. Qərara əsasən, yenidən Namil Cəbiyev ərazi ilk partiya təşkilatının sədri, Ziya Cəbrayilov sədr müavini və YAP İsmayılı rayon təşkilatının IX konfransına isə 3 nəfər nümayəndə seçilib.

Yığıncaqda çıxış edən YAP İsmayılı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev görülməli, işlərlə bağlı fikirlərini bildirib. Natiq qeyd edib ki, konfransa hazırlıqla əlaqədar təşkilatın fəaliyyətində əsasən, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə və konfransa nümayəndələrin seçilməsinə başlanılıb. Anar Nəbiyev, həmçinin, ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edərək, yeni seçilən tərkibə uğurlar arzulayıb.

ZÜMRÜD

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları uğurla keçirilməkdə davam edir. Partiyanın rayon təşkilatından qəzetimizə verilən məlumata görə, növbəti hesabat-seçki yığıncağı "Yeni Həyat" ərazi ilk partiya təşkilatı tərəfindən keçirilib. Yığıncağın gündəliyinə 3 məsələ salınımışdı: ilk təşkilatın hesabatı, təşkilatı məsələ və konfransa nümayəndələrin seçilməsi məsələlərinin müzakirəsi.

İlk təşkilatın hesabatı ilə "Yeni Həyat" ərazi ilk partiya təşkilatının sədri məruzə ilə çıxış edib. Məruzədə son illərdə görülmüş işlər, partiya sıralarına qəbul, üzvlük haqlarının köçürülməsi, rayonun ictimai-siyasi həyatında fəal iştirakı ötən müddət ərzində keçirilən bütün siyasi kampaniyalarda fəallıq nümayiş etdirməkdən danışılmışdır. Yığıncaqda partiya fəalları Aqil Məmmədov, Sima Əliyeva, Həsət Orucov və başqaları çıxış edərək, ilk təşkilatın fəaliyyətinə müsbət qiymət vermişlər. Xüsusən vurğulanmışdı ki, onların hər biri

Yeni Azərbaycan Partiyası qüdrətli siyasi təşkilat kimi ölkənin gücünün artırılmasında müstəsna rol oynayır



bundan sonra da partiyanın uğurlu fəaliyyətində siyasi aktivlik nümayiş etdirərək, siyasi-ictimai proseslərdə əzmlilik göstərəcəklər.

Yığıncaqda Milli Məclisin deputatı İlham Əliyev və YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək, qeyd ediblər ki, ölkəni sevən hər bir vətəndaş, birinci növbədə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə minnətdar olmalıdır ki, bu gün ölkəmizdə sabitlik və sabitlik hökm sürür.

"Bölgənin ən qüdrətli partiyası

olan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin banisi olduğu qüdrətli siyasi təşkilat kimi ölkənin iqtisadi gücünün artırılmasında dünya ölkələri arasında nüfuz və hörmətin daima artırılması sahəsində ölkədə həyata keçirilən bir sıra böyük layihələr həyata keçirilməsində möhtərəm Prezidentimizə dayaqlıdır, partiyanın üzvləri Onun ətrafında sıx birləşir və böyük nəticələr əldə olunur"-deyə vurğulanan fikirlərdə, həmçinin, bildirilib ki, bu inkişaf regionlarda da öz təsirini göstərir: "Təkə Xaç-



maz rayonunda tədbirində iştirak etdiyimiz kəndin yolu yüksək səviyyədə təmir olunmuş, asfaltlanmış nəhəng Yalama Aqroparkı istifadəyə verilmişdir. Bu da xeyli iş yerinin açılması deməkdir".

Natiqlər qeyd ediblər ki, bu gün ölkəmizin yeganə böyük bir problemi Qarabağ problemidir: "İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi və səyi nəticəsində yaxın zamanda problem öz həllini tapacaqdır".

İkinci məsələ ilə əlaqədar təşkilat sədri məlumat verərək, qeyd

edib ki, Nizamnaməyə uyğun olaraq, təşkilatın idarə heyəti seçilməlidir. Beləliklə, təklif olunan namizədlər səsə qoyularaq, idarə heyətinə seçiliblər.

Üçüncü məsələ ilə bağlı təşkilat sədri məlumat verərək bildirib ki, nümayəndəlik normasına uyğun olaraq, təşkilatdan 3 nəfər rayon konfransına nümayəndə seçilməlidir. Nəticədə, irəli sürülən təkliflər nəzərə alınaraq, 3 nəfər nümayəndə rayon konfransına seçilib.

R.HÜSEYNOVA

25 yanvar 2017-ci il

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Növbəti hesabat-seçki yığıncağının iştirakçıları Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının 9 sayılı ərazi ilk partiya təşkilatında olublar.

Hesabat-seçki yığıncağında çıxış edən YAP Şamaxı rayon 9 sayılı ilk partiya təşkilatının sədri Şahsəddin Mikayılov gündəlikdə duran 4 məsələ ilə bağlı yığıncaq iştirakçılarına tanış edib. Bu məsələlər hesabat məruzəsinin dinlənilməsi, ilk partiya təşkilatının gələcək fəaliyyəti ilə bağlı qərarın qəbul edil-

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır!

Şamaxıda hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir

məsi, yeni tərkibin seçilməsi və rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsindən ibarət olub.

Yığıncaqda YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abasov çıxış edərək, bildirdi ki, Yeni Azərbaycan Partiyası çox çətin bir şəraitdə yaradılıb: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda kaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Bu səbəbdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə ziyalılar



Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi".

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Şahsəddin Mikayılovun ilk təşkilata sədr seçilməsi təklif edilib və təklif yekdilliklə qəbul olunub.

Sonda 9 sayılı ərazi ilk təşkilatından 50 nəfər partiya fəali YAP Şamaxı rayon təşkilatının VIII konfransına nümayəndə seçilib.

R. KAMALQIZI

Giləzi qəsəbə ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Dünən YAP Xızı rayon təşkilatı Giləzi qəsəbə ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Giləzi qəsəbə ilk partiya təşkilatının sədri S.Rüstəmov hesabət məruzəsi ilə çıxış edərək, hesabat dövründə görülən işlərdən danışdı.



Məruzə ətrafında çıxış edən partiya üzvləri Y.Zülfiyev, Z.Zeynalov və Q.Zəkiyev keçən müddət ərzində görülən işlərdən geniş bəhs etdilər.

Sonra 5 nəfərdən ibarət idarə heyətinin tərkibi müəyyənləşdirildi. Rüstəmov Svetlana Mövlam qızı yenidən Giləzi qəsəbə ilk partiya təşkilatının sədri seçildi.

Cabbarova Xeyalə Ramiz qızı isə ilk partiya təşkilatının sədr müavini seçildi.

YAP Xızı rayon təşkilatının VIII konfransına 16 nəfər nümayəndə seçildi. Hesabat-seçki yığıncağında iştirak edən YAP Xızı rayon təşkilatının sədri F.Haqverdiyev çıxış etdi.

RƏFIQƏ

YAP Ağdam rayon təşkilatının X konfransına hazırlıq işləri davam etdirilir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar ilk ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirilməkdədir. Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Dövlət Sosial-İqtisad Kolleci ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda üç məsələ müzakirə edilib.

Ərazi ilk partiya təşkilatının sədri Natiq Cavadov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədi-



liyini təmin etdiyini bildirib: "Bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər".

Yığıncaqda Yeni Azərbaycan Partiyası Ağdam rayon Dövlət Sosial-İqtisad Kolleci ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib. Yığıncaqda gündəlikə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb və müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib. Sonra ərazi ilk partiya təşkilatına yenidən Natiq Cavadov sədr, Mütəllib Cavadov, İradə Şəfiyeva sədrin müavinləri, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 7 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Zərdab rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Dünən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının hesabat-seçki yığıncaqları, təsdiq olunmuş qrafikə əsasən, İsaqbağı kənd ərazi ilk partiya təşkilatında uğurla davam etdirilib.



İsaqbağı kənd ərazi ilk partiya təşkilatının sədri Ramiz Rəhimov məruzə ilə çıxış edərək, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti barədə məlumat verib. Daha sonra gündəlikə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Ərazi ilk partiya təşkilatının fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub, Yeni tərkib və YAP rayon təşkilatının konfransına nümayəndələr seçilib. Sonra YAP Zərdab rayon təşki-

latının aparat rəhbəri Səbuhi Kərimov çıxış edərək, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin apardığı siyasətin nəticəsi bütün dünyanın gözü qarşısındadır: "Azərbaycanda həyat səviyyəsi gündən-günə yüksəlir, bütün sahələrdə önəmli irəliləyişlər əldə olunur". S.Kərimov sona ərazi ilk partiya təşkilatının yeni seçilən tərkibinə tövsiyələrini vermiş, onlara partiya fəaliyyətlərində uğurlar arzulamışdır.

NƏZAKƏT



Bank VTB səhmdarlarının növbədənənar ümumi yığıncağı keçiriləcək

7 mart 2017-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənənar ümumi yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.



Monitoring insidentsiz başa çatıb



SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitoring insidentsiz başa çatıb.

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASI QAYDASI HAQQINDA

Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanunu (2008-ci il fevralın 1-dək olan əlavə və dəyişikliklərlə)

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.

Ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

Şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.

Bu Qanunun qüvvəsi məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlərin baxılmasına şamil edilmir.

Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və İntizam nizamnaməsinə uyğun olaraq baxılır.

Reterendum keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq qanunla tənzimlənir.

İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası müvafiq qanunla tənzimlənir.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, mü-

əsisələri Azərbaycan Respublikası Konstitusiyası, qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq, bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımı tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.

Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən;

onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımı sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;

təkliflərin ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini, bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafələrinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən səbəblərin aradan qaldırılması üçün tədbirlər görməlidir.

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini tə-

min etməlidirlər.

Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.

Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.

Vətəndaşlar təklifləri və ərizələri həmin məsələni, bilavasitə, həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verir.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları beş gündən gec olmayaraq, müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir.

Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur.

Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aidliyi üzrə baxılması üçün göndərdikdə və həmin müraciətin baxılması nəzərdə saxlandıqda isə, həmin orqanlar, idarələr, təşkilatlar, müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidirlər. Dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.

Müraciəti qəbul etməkdən imtina qadağandır.

Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə, onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.

Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavabiandırılması işi-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

ni elektron formada həyata keçirə bilərlər.

Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq karguzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamptan vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizənin və şikayətlərin qeydə alınma nömrəsi və tarixi ona bildirilir. Vətəndaşların müraciətləri ilə bağlı aparılan karguzarlıq işini orqanın rəhbəri təmin edir.

Karguzarlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.

Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin, bilavasitə, tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir.

Şikayətlər qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə verilə bilər.

Qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətində, əlavə öyrənilməsi və

yoxlanılması tələb edilməyən müraciətə ən gec 15 gün ərzində baxılmalıdır.

Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzərdə saxlandıqda isə, dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən gec 15 gün ərzində baxılır.

Əgər məlumatların verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu, mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

“Status-kvonun saxlanması uzun çəkə bilməz”

Arzu Nağıyev: “Regionda sabitlik pozula bilər”

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində həyata keçirilən tədbirlər, görüşlər və dialoqlar Sarkisyan rejiminin qeyri-konstruktiv siyasəti və yanaşması səbəbindən, hələ ki, nəticəsiz qalmaqdadır. Birmənalı şəkildə demək olar ki, beynəlxalq hüquq müstəvisində Azərbaycanın Ermənistan üzərində qazandıqı hüquqi, siyasi və diplomatik üstünlüyün miqyası getdikcə genişlənir.

Bu da əminliklə o fikri deməyə əsas verir ki, bütün cəhdlərə və təxribatlara baxmayaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi prosesi heç də uzaqda deyil. Bu realığı Sarkisyan rejimi də dərk edir. Ona görə də, müxtəlif təxribatlar və pozuculuq aktları törətməklə status-kvonun ömrünü bir qədər də uzatmağa çalışır. Son günlər cəbhə xəttinə yaxın bir neçə ərazidə Ermənistan atəşəks rejimini pozmağa cəhdlər göstərib. Baş verən erməni təxribatları fonunda münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəbhədə baş verən erməni təxribatına münasibət bildirməməsi həmsədrlərin Sarkisyan-dan fərqli düşüncəyə malik olmadığını qənaəti yaradır.



Politoloq Arzu Nağıyev “SƏS” qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunda hazırda bir durğunluq hökm sürür: “Bunun bir neçə səbəbi ola bilər. Birincisi, ondan ibarətdir ki, ABŞ-ın yeni prezidentinin seçilməsi ilə bağlı aparacağı xarici siyasətə müəyyən korrektərlər ediləcəyini düşünürlər. İkincisi, Rusiya son vaxtlar tam şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürdüyü üçün Qərbi dövlətləri gözləmə mövqeyindədirlər. Bundan başqa, Suriya və ümumiyyətlə, Yaxın Şərqdə gedən proseslər sanki Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirir”.

Politoloq Arzu Nağıyev “SƏS” qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunda hazırda bir durğunluq hökm sürür: “Bunun bir neçə səbəbi ola bilər. Birincisi, ondan ibarətdir ki, ABŞ-ın yeni prezidentinin seçilməsi ilə bağlı aparacağı xarici siyasətə müəyyən korrektərlər ediləcəyini düşünürlər. İkincisi, Rusiya son vaxtlar tam şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürdüyü üçün Qərbi dövlətləri gözləmə mövqeyindədirlər. Bundan başqa, Suriya və ümumiyyətlə, Yaxın Şərqdə gedən proseslər sanki Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirir”.

Politoloqun sözlərinə görə, ermənilər Azərbaycanla sərhəd ərazilərdə həyata keçirdikləri təxribatlarla KTMT-yə üzv digər dövlətləri də bu oyuna cəlb etməyə çalışırlar və təbii ki, bu fiaskoya uğrayır: “Ermənilərin məqsədi həm də, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasına, bununla da Sarkisyan hakimiyyətinin sonuna qədər buna nail olmaqdır. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında dəyişikliklər də prosesə təsir edir, onlar regionu yaxşı tanımırırlar və bunu etmək üçün vaxt gədir. Sadəcə olaraq, ATƏT Minsk Qrupunun həmsədr ölkələri, ümumiyyətlə, ermənilərə ciddi təzyiq etməlidirlər, təəssüf ki, bunu etmirlər və ya etmək istəmirlər. Azərbaycan, öz növbəsində, digər yollarla, o cümlədən, hərbi yolla münaqişənin həll edilməsinə qadir dövlətdir və bunu sübut edən faktlarımız var, sadəcə olaraq, biz sülh yolunu seçib və beynəlxalq qanunlara zidd addımlar atmırıq. Lakin ATƏT və hətta BMT də buna etinasız yanaşmamalı və müvafiq addımlar atmalıdırlar, əks halda regionda sabitlik pozula bilər”.

GÜLYANƏ

Rəhim Hacıyev ölkədən niyə getdi?

“Onun ölkədən getməsi fəaliyyəti ilə bağlı deyil, bu müxalifətdəki daxili intriqanın nəticəsidir”



“Azadlıq” qəzetinin baş redaktor müavini Rəhim Hacıyevin Azərbaycanı tərk etməsi ilə bağlı bəzi mətbu orqanlarda məqsədli şəkildə, şişirdilmiş informasiyalar yayılmaqdadır. Müxalifətyönlü bəzi saytlar onun ölkədən getməsinə “faciə” kimi təqdim etməyə çalışsalar da, əslində, məsələ tamamilə başqa cürdür.

Guya bu adam təzyiqlərə dözməyib və ölkədən gedib. Əvvəla, R.Hacıyev Fransaya gedib və orada baş redaktor Qənimət Zahidlə görüşəcək. Bundan bir müddət sonra isə qaçqın statusu almaq üçün Hollandiyaya gedəcək. Bundan başqa, 2016-cı ilin noyabrında fəaliyyətini dayandıran “Azadlıq” qəzetində o vaxta qədər şəxsən bu Rəhim dövlətimizin, millətimizin ünvanına ağzına gələni yazırdı. Bəs o zaman niyə getmirdi? Halbuki bu gün “Azadlıq” qəzeti çıxmır, bu qəzetin satışından da bir qəpik götürmək mümkün deyil. Çünki heç kimə maraqlı deyil, orada dərc olunan informasiyaların 5 qəpiyə belə dəymədiyini hər kəs gözəl başa düşür. Saxtakarlıq, qisasçılıq, qarayaxma ilə səhifələrini dolduran “Azadlıq” bu yolda çox gedə bilməyəcəyini gözəl bilirdi. Məsələnin ən maraqlı tərəfi isə odur ki, “Azadlıq.info” bununla bağlı heç bir geniş

material dərc etmədi, sanki üstündən keçdi.

Ümumiyyətlə, R.Hacıyev hansı səbəblərdən bu addımı atdı? Kiçik bir araşdırma apardıq və AXCP gənclər birliyinin üzvlərindən biri (“Azadlıq”ın keçmiş əməkdaşlarından) bununla bağlı qəzetimizə maraqlı informasiya verdi. Əslində, R.Hacıyevin xaricə getməsi onun fəaliyyəti ilə bağlı yox, Q.Zahidlə AXCP sədri Ə.Kərimli arasında son vaxtlar ABŞ-dan verilən pulun birinci tərəfindən mənimsənilməsindən sonra başlayan dava-dalaşda öz yerini müəyyənləşdirməsi ilə bağlıdır. Belə ki, mənbənin verdiyi məlumatla görə, R.Hacıyev fəaliyyətini “Turan” TV-də davam etdirəcək, buna görə də xaricə gedib. Hətta ona yüksək maaş da vəd olunub. Ancaq Rəhimi bu addımı atmağa vadar edən isə Ə.Kərimlidir. Çünki bir müddət öncə Ə.Kərimli ona şərt qoyubmuş ki, ya Q.Zahid, ya da mən... Beləliklə, Rəhim Q.Zahidi seçib. Mənbə bildirir ki, Rəhimin Q.Zahidi seçməsinin səbəblərindən biri də AXCP sədrinin ona olan pul borcudur. Sən demə, Rəhim baş redaktorun müavini kimi iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarının maaşını almayıb. O ki qaldı Q.Zahidin “Azadlıq”da hələ də baş redaktor kimi təqdim olunmasına, bu tamamilə fon, imitasiya yaratmaq üçün atılan addımdır. Q.Zahidlə Ə.Kərimli arasında dərin bir uçurum yaranıb, hətta münasibətlər o həddə çatıb ki, birincini qardaşı Mirzə Sakit müxtəlif şəirlər vasitəsilə AXCP sədrini təhqir edir, sosial şəbəkələrdəki statuslarında onun yarımçıq fəaliyyəti nəticəsində müxalif partiyaların rüsvayçı duruma düşməsinə vurğulayır.

Yeni R.Hacıyevi “siyasi mühacir” kimi təqdim etmək, sadəcə, gülüş do-

ğurur. Bu adam Hollandiyada yaşamaq istəyir və ora da gedib. Axı nə üçün müxalifətçi lap keyfindən də xaricə getmə, “siyasi mühacir” olur? Heç bir təhsili olmayan, hərbi xidmətdən yayınan qulağı sırğalı bir “NİDA”çı Avropaya gedib özünə “uyğun” adam axtarırsa, bunun siyasətə, “siyasi mühacir”liyə nə dəxli var? “Azadlıq”ın, AXCP-nin isə bunu “siyasi”ləşdirməsini anlayırıq, lakin hər şeyin bir həddi var!

SAMİR

Çexiyalı diplomatlar Polşa vətəndaşını xilas ediblər

Çexiyalı diplomatlar 2015-ci ilin dekabrında Suriyada Bəşər Əsədin hökumət qoşunları tərəfindən əsir götürülmüş Polşa vətəndaşını xilas ediblər. Edam təhlükəsi altında olan 54 yaşlı polşalı Leşek Panek Praqa Qradının xarici siyasət şöbəsinin başçısı Qinek Kmoničekin və Çexiyanın Dəməşqdəki səfiri Eva Filipinin səyləri ilə artıq Beyruta getirilib və Polşa səfirliyi əməkdaşlarının himayəsinə verilib.

Suriyada tutulan zaman odlu silahla ayağından yaralanmış və sonralar “terrorçu” fəaliyyətdə ittiham edilmiş Leşek Paneki Polşa tərəfi də azad etməyə çalışıb. Amma onun cəhdləri uğursuz olub. Polşa diplomatları Çexiyadan yardım istəyiblər. Çex Respublikası NATO-nun və Avropa İttifaqının yeganə ölkəsidir ki, onun səfirliyi Dəməşqdə işləməyə davam edir. ABŞ-ın diplomatik nümayəndələri də Suriyada Çexiya missiyası vasitəsilə fəaliyyət göstərirlər. Bircə məsələni aydınlaşdırmaq qalır: görəsən, polyak Suriya qan çanağının düz ortasında, özü də kamuflyaj formasında “nə itirmişdi?”

Rusiya və Ermənistan investisiya fondu yaradır

Rusiya və Ermənistan investisiya əməkdaşlığı sahəsində fond yaradılması imkanlarını nəzərdən keçirəcək. SİA RİA Novostiye istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev erməni həmkarı Karen Karapetyanla görüşdən sonra deyib. O bildirib ki, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən investisiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub: “Bu məqsədlə xüsusi fondun yaradılması ideyası var. Biz bu fondun yaradılması, həmçinin onun maliyyə mənbələrinin formalaşdırılmasını araşdıracağıq”.

Arif Hacılinın yersiz iddiası cavabsız qaldı

Partiya sədri: “Müsavat özünü itirib”

Müsavat partiyasının son iclasında partiya rəhbərliyinin 2017-ci ildə “hakimiyyət”ə gələcəkləri ilə bağlı səsləndirdiyi yersiz iddia müxalifət düşərgəsinin özündə böyük narazılığa səbəb olub. Çünki məlum iclasda Arif Hacılı çıxışı zamanı bildirdi ki, Azərbaycanda guya Müsavat partiyasından başqa real müxalifət yoxdur və onların



hakimiyyətə gəlmək şansları daha böyükdür. Təbii ki, bu, A.Hacılinın eyni məzmunlu ilk iddiası deyil. Uzun illərdir bu tipli xam xəyallarla müsavatçıları aldadan, insanların arzu-isteklərini boş

vədlərlə puç edən Müsavat başqanı bu dəfə də öz gücsüzlüyünü ört-basdır etmək üçün növbəti sərəmsə iddianı ortaya atıb. Hələ 2008-ci illərdə bu adamların bütün qohumları mağazalardan bahalı paltarlar alıb saxlamışdılar ki, guya artıq “prezident”in qohumu olacaqlar. Yəni İsa Qəmbər bu insanları o qədər pəşəkər şəkildə aldatmışdı ki, yanındakılar əmin idilər ki, o, “prezident” olacaq. Ancaq necə? Bu cür məntiqsiz çağırışlarla partiyadaşlarını nə qədər aldatmaq olar? Axı İ.Qəmbər vaxtilə iqtidarda idi, təkbüründən deputatlarla söz danışdı, tünd eynəyinin altından baxıb “siyahı”ya salaraq, “nadinc”lik edən deputatları da iclasdan sonra ya döydürdü, ya da başına silah dayadırdı. Bu adam hansı keyfiyyətinə, hansı əməllərinə görə prezident ola bilər ki!? Onsuz da dağıdıcı müxalifətdə hər kəs, 20 yaşlı uşaqlar da özlərini elə aparırlar ki, sanki dövləti idarə edə bilərlər. Əslində, A.Hacılı çox yaxşı başa düşür ki, 2017-ci il müxalifət üçün, elə Müsavat üçün də növbəti məğlubiyyət ili olacaq. Sosial bazasızlıq, inamsızlıq, daxili intriqalar, şəxsi ambisiyaların önə çəkilməsi, şəxsiyyətə vurğunluq, şəxsi qeyrətin milli qeyrəti üstələməsi bizim partiyaların, eləcə də, Müsavatın başlıca problemdir. Bəs müxalifət partiyası sədrləri A.Hacılinın bu iddiası haqqında nə düşünürlər? 2017-ci il “Müsavat ili” adlandırılan A.Hacılinın fikirlərini ciddiyyə almaq nə dərəcədə doğrudur?

Məsələyə münasibət bildirən “Vəhdət” partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib ki, müxalifət partiyalarında aktivləşməni gözləmirəm: “Çünki müxalif fikrin güclü təşkilatlanması, hakimiyyətə gəlmək imkanları yoxdur. Bu möcuzə baş versə belə, dövləti idarə etmək üçün komandaları yoxdur. Ancaq məsələ, mənim partiyamda hamı istəyir ki, prezident olum. Ancaq bilərəm ki, mən dövləti idarə edə bilmərəm. Yalnız əqdə ilə dövlət idarə olunmur. Sabah Azərbaycanı Suriya və İraqın halına sala bilərlər. Hakimiyyətə gücü çatmayan müxalifət, zaman keçdikcə, daxildə bir-birini parçalamağa başladı. Millətin dərdi qaldı qıraqda, ana müxalifət iddiasına düşdülər. Müsavat özünü itirdi. Bu gün onların az-çox özlərini qoruyub-saxlamalarının səbəbi keçmiş ideologiyaları ilə bağlıdır. Partiyaların adlarını yadlarından çıxarıblar. Qəbul eləməlisən ki, hakimiyyətə gücün çatmır”.

S.Feyruzov

KİV - ictimai rəyin səfərbər edilməsinin və insan hüquqlarının qorunmasının xüsusi forması kimi

Obyektivlik, tərəfsizlik və qərəzsizlik KİV-in başlıca idealıdır. Qərəzsizlik amili jurnalistlərin şüuruna faktların şərh zamanı, obyektivlik prinsipinin qorunması tələbinə uzun illər əməl olunması nəticəsində daxil olub. Bir vaxtlar informasiya sahəsində çalışan rəhbər işçilərin əksəriyyəti obyektivliyi çox dar mənada başa düşürdü: "Məşhur şəxslərin nə dediyi, nə etdiyi haqda, sadəcə olaraq, xalqa dəqiq məlumat vermək lazımdır. Onların hərəkətlərinə heç bir izah verilməməli, davranışlarının motivləri barədə sual qoyulmamalıdır. Bütün bunlar auditoriyanın öz işidir".

Digər tərəfdən isə, jurnalistikada obyektivlik tələbatını tənqid edənlər bu fikirdədirlər ki, hadisələrin işıqlandırılmasına belə yanaşma tərzii həddən artıq yumşaqlığa, materialların primitivliyinə səbəb olur. Bütün faktlara və baxışlara eyni diqqət yetirilməsi, onlara eyni əhəmiyyət verilməsi nəticəsində hadisələr oxuculara təhrif olunmuş şəkildə çatdırılır. Buna qarşı çıxanlar tamamilə əmin-dirlər ki, müasir dünyamızın mürəkkəb realıqları heç də neytral müşahidəçilər tələb etmir. Əksinə, indi cəmiyyətə bilikli və səriştəli, təsvir etdiyi hadisədən və ya faktından baş çıxaran, onların izahını verə bilən jurnalistlər lazımdır. Amerikan jurnalisti Robert Şirin təbircə söyləmiş olsa, "mənim üçün başlıca məsələ jurnalistin neytrallığında deyil, onun öz işini nə dərəcədə vicdanlı görməsində, obyektiv olmasındadır".

Müəllifin fikrincə, cəmiyyətdə baş verən hadisələrin işıqlandırılmasında qərəzsizlik və obyektivlik mövqeyi tutan KİV, həmçinin, heç də həmişə nəzərə çarpmayan aşağıdakı funksiyaları da yerinə yetirməli olur:

- reportyorluq - hakimiyyətin işi haqqında əhaliyə dəqiq və etraflı informasiya verir;
- nəzarətçi - rəsmi şəxslərin vəzifəsindən sui-istifadə etməsi hallarını, səhvlərini, səriştəsizliyini üzə çıxarır;
- tənqidçi- müxtəlif müəssisələrin və rəsmi şəxslərin fəaliyyətinə müstəqil qiymət verir;
- kommunikativ - cəmiyyəti maraqlandıran məsələlər üzrə müxtəlif rəyləri yayır, diskussiyalar təşkil edir;
- müdafiəçi (ombudsman funksiyası) - vətəndaşların rəylərini hakimiyyətin diqqətinə çatdırmağa kömək edir;
- KİV-qamçı vuran rolunda çıxış edir, vətəndaşları ictimai rifahın yüksəldilməsinə xidmət edən bu və ya digər məqsədi həyata keçirməyə sövq edir.

"Qamçı vuran" ifadəsi heç də həmişə birmənalı qarşılanmadığından, bu sözü "ictimai təşkilatçı" və ya "məsul vətəndaş" terminləri ilə əvəz etməyi məsləhət bilirlər. Amma necə adlandırılmasından asılı olmayaraq, məsələnin mahiyyəti dəyişməz qalır: KİV cəmiyyətlə həmrəylik nümayiş etdirir, onun çiçəklənməsinə çalışır,

çünki KİV-in özünün gələcəyi cəmiyyətin tərəqqisindən asılıdır."

Cəmiyyətin tərəqqisinə xidmət etməli olan KİV ictimaiyyətlə hakimiyyət arasında həlqə rolunu oynamaqla yanaşı, ictimai rəyin formalaşmasında iştirak edir. KİV bu sahədəki fəallığını hakimiyyət orqanlarına seçkilər zamanı, xüsusi olaraq, nümayiş etdirir. KİV nümayəndələri seçkilər zamanı hakimiyyətlə daha sıx əməkdaşlıq edir, onların nəticələri barədə əhaliyə mümkün qədər operativ və obyektiv məlumat verməyə çalışırlar. Çox vaxt mass-medianı tələskənlikdə, hələ səsvermə başa çatmamış onun nəticələrini dərc etməkdə günahlandırılır. Bu tənqid daha çox seçicilər arasında ekspress sorğular keçirməklə səsvermənin nə ilə bitəcəyini proqnozlaşdırmağı xoşlayan televiziya ünvanlanır. Siyasətçilərin bir çoxunun fikrincə, belə proqnozlar seçkinin nəticələrinə təsir göstərir, buna görə də elektorata təzyiqli üsulu kimi qiymətləndirmək lazımdır. Məsələn, namizədinin əsas rəqibini xeyli qabaqladığını, yaxud ondan qat-qat geri qaldığını eşidən seçici, artıq öz səndən heç nə asılı olmadığını düşünüb, səsvermə məntəqəsinə gəlmək fikrindən daşına bilər. Bununla əlaqədar ABŞ-in bir çox ştatlarında yenicə səs vermiş seçicilərdən seçki məntəqələrinin qarşısında müsahibə götürmək reportyorlara qadağan edilib. Lakin belə müsahibələri jurnalist etikasının pozulması kimi qiymətləndirmək, yəqin ki, düzgün olmazdı. Axı bu yolla jurnalist seçicilərin mövqələrinin necə bölüşdüyünü müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən informasiya toplayır. Seçkilərin yekunları elan olunana qədər keçirilən ekspress-sorğuların nəticələrinin televiziya və yayımlanmasına qarşı isə xüsusi tədbirlər keçirmək məqsədyönlü olardı.

Seçkilər dövründə, ictimai rəyin formalaşmasına daha çox təsir göstərən KİV tətbiq etdikləri informasiya texnologiyalarına görə də məsuliyyət daşımalıdırlar. Rusiya Federasiyasında keçirilmiş son parlament seçkilərinə nəzarət edən Avropa Kütləvi İnformasiya Vasitələri İnstitutunun fikrincə, cari texnologiyalar ən çirkin texnologiyalar olmuşdur. "Təmiz seçkilər" devizinə sadıq qalan Altay vilayəti elektron və yazılı KİV sahibkarları, jurnalistlər, redaktorlar özlərinin Xartiyasını imzalayırlar. Bu Xartiyanın şərtlərinə əsasən, KİV nümayəndələri təmiz və vicdanlı seçki kampaniyasının keçirilməsinə söz verir, çirkin, qərəzli seçkiqabağı materialları çap etməməyə qərarlı olduqlarını bəyan edirlər. Jurnalistlər heç bir maddi mükafatlandırma, pul müqabilində bunu etməməyə söz verirlər. Altaylı KİV nümayəndələri verdikləri vədi yerinə yetirdikləri halda, onların moskvalı, piterburqlu və digər regionlardakı həmkarları bu tələblərin heç birinə riayət etmədilər. Sözsüz ki, müvafiq şəraitdə KİV ictimai tərəqqiyə yox, cəmiyyətdə pozitiv ictimai rəyin formalaşmasına deyil, ayrı-ayrı dövlət məmurlarının maraqlarına xidmət etmişdir. Bu isə, bütövlükdə insanların seçki hüquqlarının, özünü ifadə hüquqlarının pozulması deməkdir.

Z.Musayeva yazır: "Cəmiyyətin informasiya almaq hüququnu təmin

edən KİV və onun nümayəndələrinin əsas işi əhalini hakimiyyətin işi ilə tanış etməkdən ibarətdir. Peşə vəzifəsini yerinə yetirərək mətbuat işçisi, bir çox tanınmış və nüfuzlu adamlarla görüşür. Elə jurnalist tapmaq olmaz ki, belə adamların diqqətindən və mehriban rəftarından xoşal olmasın. Hər addımbaşı KİV əməkdaşlarına qarşı belə diqqətin şahidi olur. Çox zaman başqa şəxslərin mənafeələrinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddianı imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir. Mənafeyi naminə işi başlamış tələbdən imtina etdikdə məhkəmə işi üzrə icraata xitam verir.

Qanunda nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxarılanadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafeələrinin, habelə, dövlət və ictimai mənafeələrin müdafiəsi məqsədilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.

İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.

Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin realı barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə, düzgün ifadə verməyə, hakimlərin və prosesin digər iştirakçılarının suallarına cavab verməyə borcludur.

Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.

Qanunda nəzərdə tutulmuş hallarda xüsusi biliyə malik olan, rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüququna malikdir. Ekspert qəsdən yalan rəy verməyə görə və ya rəy verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır.

Baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və qanunda nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. Tərcüməçi prosesə iştirakçılar tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər. Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər. Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə borcludur. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün iştirakçılara suallar verməkdə haqlıdır. Tərcüməçi bilib-bilə səhv tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.

Müəllifin fikrincə, Azərbaycan Respublikasının ərazisində mülki, cinayət proseslərində, inzibati xəta törədilməsində qanunla müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Vəkillər Azərbaycan Respublikası "Vəkillər və vəkillik fəaliyyəti haqqında" 28 dekabr 1999-cu il tarixli Qanun əsasında fəaliyyət göstərir. Bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və qanunla qorunan mənafeələrinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkile müraciət etmək, tutulduqda, həbsə alındıqda, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasını və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətini tənzimləyir. Vəkillər peşə vəzifələrini həyata keçirərək, müstəqildirlər və yalnız qanuna tabedirlər. Vəkillər aşağıdakı hüquqlara malikdirlər.

- hüquqi yardım üçün müraciət

edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafeələrini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək;

- öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkili etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək;
- peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq;
- xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün mütəxəssislərdən rəy almaq;
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək;
- qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklildə, maneəsiz görüşüb danışmaq;
- vəkili işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir.

Kassasiya instansiya məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında şikayət verildikdə, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmədə yalnız vəkille iştirak edirlər.

Vahid Öməröv,
fəlsəfə üzrə fəlsəfə doktoru

Harvard alimləri: Bir kələm yarpağında 357 qram kalsium var

Harvard ictimai sağlamlığının tədqiqi məktəbində aparılan tədqiqatların nəticələrinə görə, bir kələm yarpağında 357 qram kalsium vardır. Halbuki bir stəkan südəki kalsiumun miqdarı yalnız 306 qramdır. Bundan əlavə, kələmin tərkibindəki kalsium tez həzm olunur. Məsələn, ispanaqda kalsiumun həzm olunmasını ləngidən oksalat turşusu vardır. Bezi tədqiqatlara görə, süd gənc yaşlarında osteoporozun qarşısını alır. Lakin Britaniyanın "Qardian" qəzeti yazır ki, ABŞ qadınları həm süd içmək üzrə, həm də osteoporoz xəstəliyinə tutulanların sayına görə dünyada liderdirlər. Çinlilərin rasionunda süd və süd məhsullarına az yer verilir. Buna baxmayaraq, bu ölkədə uzunömürlülüyün orta həddi 70 yaşdır və osteoporoz xəstəliyinə az-az rast gəlinir. Bu, süddən tamamilə imtina etmək demək deyildir. Sadəcə ot yeyən inəklərin südünü, həm də pasterlize olunmamış süd içmək lazımdır.



Britaniyalı alimlər: Çuğundur şirəsi insanın dözümlülüyünü artırır



Ekseter Universiteti (Böyük Britaniya) alimlərinin gəldikləri qənaətə görə, çuğundur şirəsi insanın dözümlülüyünü artırır, əzələlərinin enerjisinə qənaət edir. Tədqiqatçılar bundan əvvəl aydınlaşdırıblar ki, çuğundur şirəsi içən idmançılar fiziki yükəndən daha az yorulurlar. Ona görə də məşğələlərin müddətini 16 faiz artırabilir. Çuğundur şirəsinin faydalı təsiri müntəzəm məşqlərdə özünü daha yaxşı büruzə verir. Tədqiqatlar göstərmişdir ki, çuğundur şirəsi içdikdən sonra qanda nitratın miqdarı ikiqat artmış, əzələlərin əsas enerji mənbəyindən - adenozintrifosfatdan istifadə sürəti azalmışdır. Nəticədə tədqiqat obyektlərinin əzələləri daha səmərəli işləmiş və az oksigen udmuşdur.

Çin alimləri: Yaşıl çay göz xəstəliklərinin qarşısını alır

Alimlər təsdiq ediblər ki, antioksidant xüsusiyyətlərə malik yaşıl çay gözün toxumalarına daxil olub bir sıra göz xəstəliklərinin yaranmasının qarşısını alır. Çin alimləri ilk dəfə müəyyən ediblər ki, gözün tor qişası və digər toxumaları yaşıl çayın tərkibindəki katexini udur, bu maddə isə qlaukoma və digər təhlükəli göz xəstəliklərini yayılmağa qoymur. Bioloqlar laboratoriyaya siçovulları üzərində eksperiment aparıblar. Məlum olub ki, göz strukturları xeyli miqdarda katexin qəbul edir. Yaşıl çayın tərkibindəki katexinin müsbət təsiri 20 saat davam edir. Göz həkimləri belə nəticəyə gəlmişlər ki, yaşıl çay oksidləşdirmə stressinin və deməli, qloukomanın qarşısını alır.



ELAN

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin (840-cı qrup) III kurs tələbəsi Məmmədov Sahil Ələvsət oğluna məxsus tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin (840-cı qrup) III kurs tələbəsi Nüsrətli İbad Malik oğluna məxsus tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühəsibat fakültəsinin (624-cü qrup) III kurs tələbəsi İbrahimov Şahin Firuddin oğluna məxsus tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

25 yanvar

Yeni Olimpiya dövrünün batut gimnastikası üzrə ilk dünya kuboku yarışları Bakıda keçiriləcək



Azərbaycan Gimnastika Federasiyası bu il yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları ilə start verəcək. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirişlər ki, Yeni Olimpiya dövrünün batut gimnastikası üzrə ilk

dünya kuboku yarışları fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək. On beş ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq. Yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri keçiriləcək. Azərbaycanı bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makşarova, Veronika Zemlyanaya və tamblinq çığırında Mixail Malkin təmsil edəcəklər.

Ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə mötəbər tədbir - dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə dünya kuboku isə Azərbaycanda ilk dəfə təşkil olunacaq. Gimnastika yarışlarının daim yüksək səviyyədə təşkil olunması bu mötəbər turnirlərin də bir çox yeniliklərlə yadda qalacağını deməyə əsas verir. Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, eyləncəli müsabiqələrdə və fleşmoblarda da iştirak edə biləcəklər. Kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçulardan Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) mötəbər yarışda yer alacaqlar. Tamblinq çığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar məhərrətlərini nümayiş etdirəcəklər.

Bakıda Formula-1 idmanından yazan jurnalistlər üçün ikigünlük təlim başlayıb

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə yanvarın 24-də Formula-1 idmanından yazan jurnalistlər üçün "Sürətin nəbzini tut!" mövzusunda ikigünlük təlim başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimin birinci günündə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışdı. Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Təlim zamanı təqdim olunacaq multimedia layihəsi çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar. Təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu təqdim ediləcək.



Ağır atletika üzrə zona yarışları keçiriləcək



Yanvarın 26-dan fevralın 1-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə zona yarışları keçiriləcək. AZƏRTAC xəbər verir ki, yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayılı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Yanvarın 29-30-da Lənkərandan Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər yarışacaqlar. Şəxsi xarakter daşıyan yarışlara yalnız texniki cəhətdən hazırlıqlı idmançılar buraxılacaqlar. Zona turnirlərində 1999-2007-ci il və daha böyük təvəllüdü kişi və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyn cədvəli üzrə müəyyən ediləcək.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 5500